

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ  
BAKİ SLAVYAN UNIVERSİTETİ

**DİL SİYASƏTİ  
VƏ MÜASİR DÖVR**

mövzusunda

**Beynəlxalq Elmi Konfransın**

**MATERIALLARI**

*13 dekabr 2019-cu il*

Bakı – Azərbaycan

**Redaksiya Heyəti:**

prof. N.M.Əliyeva,

prof. R.M.Novruzov,

prof. T.H.Cəfərov,

prof. İ.Z.Qasımov,

prof. Ş.Q.Hüseynov,

dos. S.S.Məmmədov

“Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 noyabr 2018-ci il tarixli Fərmanının icrası ilə əlaqədar “**Dil siyasəti və müasir dövr**” mövzusunda **Beynəlxalq elmi konfransın materialları**. – Bakı: Mütərcim, 2019.- 244səh.

### Konfransın təşkilat komitəsi

1. **Əliyeva Nurlana Müzəffər qızı**
  - Bakı Slavyan Universitetinin rektoru, filologiya elmləri doktoru, professor - sədr;
2. **Cəfərov Telman Həmzağa oğlu**
  - Bakı Slavyan Universitetinin Tədris işləri üzrə prorektoru, filologiya elmləri doktoru, professor;
3. **Novruzov Rafiq Manaf oğlu**
  - Bakı Slavyan Universitetinin Elmi işlər üzrə prorektoru, filologiya elmləri doktoru, professor;
4. **Qafarova Sahibə Əli qızı**
  - Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor;
5. **Sultanova Xanım Rza qızı**
  - Bakı Slavyan Universitetinin Tərbiyə işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru;
6. **Quliyev Nurəddin Əlihüseyn oğlu**
  - Bakı Slavyan Universitetinin İnzibati-təsərrüfat işləri üzrə prorektoru;
7. **Qocayev Məmməd Qoca oğlu**
  - Bakı Slavyan Universitetinin Rus ədəbiyyatı tarixi kafedrasının müdürü, filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor;
8. **Qasımov İkram Ziyad oğlu**
  - Bakı Slavyan Universitetinin Müasir Azərbaycan dili kafedrasının müdürü, filologiya elmləri doktoru, professor;
9. **İmaməliyeva Leyla Məcid qızı**
  - Bakı Slavyan Universitetinin Məktəbəqədər təlim-tərbiyə və ibtidai sinif müəllimliyi fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor;
10. **Naciyeva Flora Sultan qızı**
  - Bakı Slavyan Universitetinin "Azərbaycanda rus dili və ədəbiyyat" jurnalının baş redaktoru, filologiya elmləri doktoru, professor;
11. **Həmidov İlyas Həmdulla oğlu**
  - Bakı Slavyan Universitetinin Müasir rus dili kafedrasının müdürü, filologiya elmləri doktoru, professor;
12. **Qeybullayeva Rəhilə Məmməd qızı**
  - Bakı Slavyan Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müdürü, filologiya elmləri doktoru, professor;
13. **Udalix Qalina Dmitriyevna**
  - Bakı Slavyan Universitetinin Ümumi dilçilik kafedrasının müdürü, filologiya elmləri doktoru, professor;
14. **Hüseynov Şaban Qulam oğlu**
  - Bakı Slavyan Universitetinin Türkologiya kafedrasının müdürü, filologiya elmləri doktoru, professor;
15. **Məmmədli Aslan Məmmədəli oğlu**
  - Bakı Slavyan Universitetinin Ümumi dilçilik kafedrasının filologiya elmləri doktoru, professor;
16. **Məmmədov Nəsirağa Şahmurad oğlu**
  - Müasir rus dili kafedrasının professoru, filologiya elmləri doktoru;
17. **Məmmədov Cahangir Rza oğlu**
  - Bakı Slavyan Universitetinin Azərbaycan tarixi və ictimai elmlər kafedrasının müdürü, fəlsəfə elmləri doktoru, professor;
18. **Mehrəliyev Elçin Eldar oğlu**
  - Bakı Slavyan Universitetinin Slavyan filologiyası kafedrasının müdürü, filologiya elmləri doktoru, professor;
19. **Məmmədov Habil Nurkişi oğlu**
  - Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müdürü, tarix elmləri doktoru, professor;

20. Əliyev Şirinbəy Hacıəli oğlu
21. İsazadə Validə Cavid qızı
22. Məmmədov Sadir Surxay oğlu
23. Əhməd Əsgər Sücayət oğlu
24. Piriyev Eldar Rizvan oğlu
25. Quliyev İbrahim Nəsir oğlu
26. Alxasov Yaşar Kamil oğlu
27. Əliyeva Dürdanə Tofiq qızı
28. Əliyeva Gültəkin Ağacan qızı
29. Hacıyeva Dilarə Abbas qızı
30. İmanova Sevinc İnqilab qızı
31. Quliyeva Nərmin Məzahir qızı
32. Aslanova Zemfira Beytulla qızı
33. Həsənov Fikrət Surxay oğlu
34. Babaşova Xalidə Əlabbas qızı
35. Niftahyeva İlhamə Kərim qızı
- Bakı Slavyan Universitetinin *Beynəlxalq münasibətlər və regionsünaslıq fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent;*
- Bakı Slavyan Universitetinin *Müasir rus dili kafedrasının müəllimi, filologiya elmləri doktoru, professor;*
- Bakı Slavyan Universitetinin *ETLL-nin Azərbaycanşünaslıq və slavistika bölməsinin müdürü, hüquq üzrə fəlsəfə doktoru, dosent;*
- Bakı Slavyan Universitetinin *Diplomatiya və xarici siyaset kafedrasının müdürü, tarix üzrə fəlsəfə doktoru, dosent;*
- Bakı Slavyan Universitetinin *Azərbaycan filologiyası fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor;*
- Bakı Slavyan Universitetinin *Mətbuat xidmətinin rəhbəri, Multikulturalizm kafedrasının müdürü, filologiya üzrə fəlsəfə doktoru, dosent;*
- Bakı Slavyan Universitetinin *Təcrübə və məzunların karyera inkişafı şöbəsinin müdürü, pedaqogika üzrə fəlsəfə doktoru, dosent;*
- Bakı Slavyan Universitetinin *Əlavə və qiyabi təhsil şöbəsinin müdürü, filologiya üzrə fəlsəfə doktoru, dosent;*
- Bakı Slavyan Universitetinin *Filologiya və xarici dil müəllimliyi fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent;*
- Bakı Slavyan Universitetinin *Pedaqoji fakültəsinin dekanı, tarix elmləri üzrə fəlsəfə doktoru, dosent;*
- Bakı Slavyan Universitetinin *ETLL-nin Azərbaycanşünaslıq və slavistika bölməsinin mütəxəssisi, filologiya üzrə fəlsəfə doktoru;*
- Bakı Slavyan Universitetinin *Beynəlxalq əlaqələr şöbəsinin müdürü;*
- Bakı Slavyan Universitetinin *Maliyyə şöbəsinin müdürü, baş mühasib;*
- Bakı Slavyan Universitetinin *Həmkarlar təşkilatının sədri;*
- Bakı Slavyan Universitetinin *Elmi tədqiqatların təhlili və innovasiyalar şöbəsinin müdürü, dosent;*
- *Elmi tədqiqatların təhlili və innovasiyalar şöbəsinin operatoru.*

məhəbbət nüsxəsi, dənizlər məcməəsi” qalmıdır ki, “Dideyi-bidar” Nizaminin “Məxzənül əsra-r”ının müqabilində yazılmış sufiyanə eşqlə bağlı irfani bir məsnəvidir və belə başlanır:

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

تَبَعَ الْهُى اسْتَ بِهِ دَسْتَ حَكِيمٍ

(5.s.54)

Sərfi Kəşmiri. Sərfi ləqəbi ilə tanınan Molla Yaqub Şərif Kəşmiri (928-1003) “Pənc Gənc” adlı beş məsnəvisi vardır ki, Nizaminin təsiri ilə yazmışdır. Onlar “Məslək ül İxyar”, “Məöazi ən-Nəbi”, “Vəmiq və Əzra”, “Leyli və Məcnun”, “Məqamət-mürşid” ibarətdirlər. Sərfi Kəşmiri Kəşmirin ilk farsdilli şairdir. O, Nizaminin “Xəmsə”si müqabilində “Xəmsə” yaradıb. Kəşmirdə fars şeirində Nizaminin İrəndək məqamındadır (Raşidi, 1346, II cild, 634). “Məsləkül ix yar” onun “Pənc gənc”inin birinci məsnəvisidir ki, 993-cü ildə yazılmışdır. İyirmi məclisdə öz mürşidi-nin göstərişi ilə və sufiliyin sirlərinin bəyanında 2604 beyt qoşmuşdur.

### Ədəbiyyat

1. Nizami Gəncəvi. Sirlər xəzinəsi. "Lider nəşriyyat", Bakı, 2004, s. 23, 264 səh.
2. ارمغان، ۱۳۴۴، نخست‌جلد فارسیز بااندر نشر و نظم تاریخ، نفیسی‌سعید. ص ۶۶۹
3. گنجوی نظامی. مخزن‌الاسرار، ۱۳۹۳، ارمغان، ۱۲۰ ص

عبدالرحمان جامی، دیوان انقطاع، لاہور گلزار محمود سنتیمپریس، ۱۳۳۷ هجری ۴.  
گچین معانی، ۱۳۷۴، ذیل ۵۴

### Summary

This article is dedicated to the heritage of the great Azerbaijani poet Nizami Ganjavi, especially to his poem "The Treasury of Secrets" and its influence on Persian literature. As we know, the poem "The Treasure of Secrets", which is regarded as a work within Sufi content, begins with the verse "bismillahirrahmanirahim" taken from the Qur'an.

Many later followers of the poet repeated this verse for many years, preserving the measure and rhyme system of the poem. The article highlights the poets who imitates and repeats the same verse within Nizami's spirit.

*Qulusoy İlkin Etibar oğlu*  
Türkiye Cumhuriyeti Kafkas Üniversitesi,  
Çağdaş Türk Lehçeleri ve Edebiyatları Bölüm Başkanı, Doçent

## MAHMUD KAŞGARİNİN “DİVANÜ-LÜĞAT-İT-TÜRK” ƏSƏRİNİN DİLINDƏ ŞƏXSSİZ CÜMLƏLƏR

**Key words:** XI century, *Divanu-Lugat-it-Turk*, impersonal sentences, Azerbaijani language

**Açar sözlər:** dil sənayesi, biliklər iqtisadiyyatı, linqvistik kommunikasiya, linqvistik texnologiyalar, maşın tərcüməsi, tərcümə bazarı, xarici dilin tədrisi.

Böyük Türk dilçisi və mütəfəkkiri olan Mahmud Kaşgari, XI əsrədə bir çox türk boyunu gəzərkə zəngin materiallar toplamış, daha sonra “Türk dilinin toplu sözlüyü” mənasını verən, Türk dillərinin ilk sözlüyü və qrammatikası kitabı sayılan, ensiklopedik dəyərə sahib “Divani-Lüğati’t Türk” (1072-1074) adlı əsərini hazırlayıb ortaya qoymuşdur. “Divan”ın tədqiqatçısı R.Əskər yazar ki, “Dədə Qorqud” oğuz qrupu türk dillərinə, “Manas” dastanı qıpçaq qrupu türk dillərinə, “Qutadğu Bilig” karluq qrupu türk dillərinə məxsus və mənsubdursa, “Divanü-Luğat-it Türk” universal bir əsər kimi türk dillərinin bütün qrupları arasında heç bir fərq qoymadan təxminən hamısını əhatə edən və özündə cəmləşdirən son dərəcə zəngin bir xəzinədir.” [3, 11].

Kâşgarlı Mahmud (XI. asır Türk mədəniyyət tarixinə hər yönüylə misilsiz bir şəkildə işiq tutan bir abidə olma xüsusiyyəti qazanan) bu əsərində, Türk boy və qəbilələrinin oturduqları yerləri uzun-uzun anlatmış, istifadə etdikləri əlisba sistemlərindən, dillərdəki səs və quruluş müxtəliliyindən, tayfa birliliklərindən söz etmiş, onların etnografyalarından tutmuş inanclarına, adət və ənənələrinə, ədəbiyyat və folkloruna qədər ayrıntılı məlumatlar vermiş, bu məlumatları lazımlı gəldikdə hədislər, atalar sözləri, şeir parçaları və dördlüklər kimi canlı örnəkləri sıralayaraq açıqlamağa çalışmışdır [8, 257]. Bu baxımdan, çox dəyərli bir əsər olan “Divan” bu vaxta qədər müxtəlif aspektlərdən araşdırılmasına və dilinin sintaktik quruluşuna dair elmi araşdırımaların olmasına baxmayaraq, əsərin dilindəki təktərkibli cümlələr, o cümlədən şəxssiz cümlələr diqqət kənarında qalmışdır. Əsərin dilindəki şəxssiz cümlələrin Azərbaycan dilindəki eyniadlı cümlələrlə müqayisəli şəkildə araşdırılması və onların təkamül prosesində struktur-semantik dəyişikliyinin izlənməsi XI əsr türk dillərinin sintaktik xüsusiyyətlərini öyrənmək baxımından aktuallıq kəsb edir.

### **1.1. Müasir Azərbaycan dilində şəxssiz cümlə anlayışı.**

Müasir Azərbaycan dilində şəxssiz cümlələr təktərkibli cümlənin dörd növündən (ümumi şəxslər cümlələr, qeyri-müəyyən şəxslər cümlələr, şəxssiz cümlələr, adlıq cümlələr) biri kimi kimi öyrənilir və belə bir tərif verilir: “Mübtədası olmayan, fikir predmeti xəbərlə birlikdə təsəvvür edilən təktərkibli sadə cümlələrə *şəxssiz cümlə* deyilir. Şəxssiz cümlələrin xəbəri bir qayda olaraq, III şəxsin təkində olur.” [7, 186].

Azərbaycan dilciliyində B. Sadıqova işin icraçısı olmadığı üçün xəbəri məchul növdə olan feillərlə ifadə olunan şəxslər cümlələri (passiv quruluşlu cümlələri) şəxssiz cümlə hesab edir [9, 12]. Z. Budaqova isə bu fikrin əleyhinə çıxır və göstərir ki, passiv quruluşlu cümlədə icraçı olmayı halda, mübtəda vardır, şəxssiz cümlədə isə nə mübtəda, nə də icraçı meydanda olur [2, 137].

Türkoloq A. N. Kononovun fikrincə, şəxssiz cümlə elə cümlə növüdür ki, orada yalnız xəbər iştirak edir, mübtəda isə təsəvvür olunmur. Belə cümlələr hərəkətin icrasının obyektiv mümkünlüyünü və ya qeyri mümkünlüyünü, eləcə də vacibliyini və ya zəruriliyini ifadə edir [11, 34]. Ümumiyyətlə, Azərbaycan dilindəki şəxssiz cümlələrin ya qənaət etmək nəticəsində bir sözün buraxılması, yaxud da mübtədanın xəbərə qovuşub mürəkkəb (frazeoloji) xəbər əmələ gətirməsi sayəsində əmələ gəldiyini güman etmək olar [1, 267].

Azərbaycan dilciliyində şəxssiz cümlə ilə bağlı ortaya çıxan mübahisələrin səbəbi mübtəda ilə subyektin münasibətinə diqqət edilməməsidir. Belə ki, subyekt məntiqi, mübtəda isə qrammatik kateqoriya olduğu üçün, cümlədə haqqında söhbət gedən əşya, hadisə həmişə mübtəda olmur. Buna görə də subyektlə mübtədanı daima paralel götürmək, yəni subyekti həmişə cümlənin mübtədası hesab etmək şəxssiz cümlə məsələsinin izahında anlaşılmazlığın yaranmasına səbəb olur.

Azərbaycan dilində xəbərinin ifadə vasitəsinə görə şəxssiz cümlələr iki yerə ayrılır: 1) *ismi xəbərli şəxssiz cümlələr*; 2) *feili xəbərli şəxssiz cümlələr*.

### **1.2. “Divan”ın dilində işlənmiş şəxssiz cümlələr.**

Divanın dilində ismi xəbərli şəxssiz cümləyə yalnız bir nümunədə təsadüf edilir: Anıq manqa ayıkı bar. - Onun mənə vədi var [4, 150]. Amma bu, XI əsr Türk dillərində ismi xəbərli şəxssiz cümlələrin məhdud sayda olduğunu göstərmir, sadəcə olaraq, əsər hazırlanarkən M. Kaşgarlı feili xəbərli şəxssiz cümlələrin işlənmə intensivliyini nəzərə alaraq onlara daha çox yer ayırmışdır.

“Divan”ın dilində işlənən feili xəbərli şəxssiz cümlələri aşağıdakı şəkildə qruplaşdırmaq olar.

#### **1.2.1. Xəbəri məlum növ feillərlə ifadə olunan şəxssiz cümlələr.**

Tüpi kopdı – firtına qopdu. [5, 34]; Anıq kuti odhundi – onun bəxti söndü. [4; 246]; Anı kusığ tuttu – onu qusma tutdu. [4, 377]; Kibə boldı – az zaman keçdi. [6, 207]; Anqar yol çıktı – ona yol göründü. [6, 146]; Savda mundağ kəlir – atalar sözündə belə deyilir. [6, 154]; Kal savi kalmış... – yaşılı adamın sözü yerdə qalmaz... [4, 406].

#### **1.2.2. Xəbəri şəxssiz növ feillərlə ifadə edilən şəxssiz cümlələr.**

Azərbaycan dilində şəxssiz cümlələrin tipik bir nümunəsini şəxssiz növ feillərlə ifadə olunan cümlələr təşkil edir. Feilin şəxssiz növü *-il*, *-ul*, *-ul*, *-ül* şəkilçisinin təsirsiz feilərə artırılması ilə yaranır. Feil təsirsiz olduğundan onun yalnız subyekti olur, qeyd edilən şəkilçini qəbul etdikdə öz subyekti də itirir, subyekti əvəz edəcək obyekt olmadıqından şəxssiz cümlələr əmələ gəlir.

“Divan”ın dilində də eyni hal müşahidə edilir; məs.: Yergə bakıldı – yerə baxıldı. [5, 155]; Ölüm-din kaçıldı – ölümdən qaçıldı. [5, 157]; Başra kakıldı – nə isə başa qaxıldı, qaxıncı oldu. [5, 158]; Əvgə kirildi – evə girildi. [5, 159]; Əvgə barıldı – evə varıldı. [5, 154]; Yergə bakıldı – yerə baxıldı. (5, 155); Əvdin çıktı – evdən çıxıldı. [5, 157]; Ol yergə oğraldı – o yerə uğranıldı, gedildi. [4, 282]; Tütüşməginçə tüzülməs, tüpirməginçə açılmas – qovğa olmayıncı nizam olmaz, külək olmayıncı hava açılmaz. [5, 108].

### **1.2.3. Xəbəri feli frazeoloji vahidlərlə ifadə olunan şəxssiz cümlələr.**

Azərbaycan dilçisi Qəzənfər Kazimov göstərir ki, şəxssiz cümlənin xəbəri vəzifəsində işlənən feli frazeoloji vahidləri iki növə ayırmak olar. Bir qismində frazeoloji xəbərin ismi hissəsi etimoloji cəhətdən adlıq halda olur, ona görə də onun (frazeoloji vahidin) həqiqi mənalı başqa sözə birləşməsinə ehtiyac olmur [7, 188]. Eyni halı “Divan”ın dilində də görmək mümkündür; məs.: Anıq kutı odhundi – onun bəxti söndü. [4, 246]; Könqül açıldı – könül açıldı. [4, 241]; Anıq başı tənridi – onun başı hərləndi. [6, 256]; Oğlanığ yel kapdı – oğlana yel dəydi. [5, 34].

Nümunələrdən də göründüyü kimi, tərkibində adlıq və ya adlıq halla birlikdə başqa halda işlənən obyekt bildirən söz olan sabit söz birləşmələri şəxssiz cümləni əmələ gətirir. Bu sabit birləşmələr (və ya mürəkkəb feillər) cüttərkibli (xəbər və mübtəda əsasında formalasən) cümlənin xəbəri ola bilmir, çünki bunların tərkib hissəsindəki adlıq halda işlənən söz yanaşlığı feillə birlikdə bir məna bütövlüyü əmələ gətirir. Y. Seyidovun da qeyd etdiyi kimi, “şəxssiz cümlələrin bir tiplində xəbərin tərkibində mübtəda gizlənir, yəni elə bil ki, xəbərlə mübtəda birləşir və birlikdə xəbər kimi çıxış edir, cümlə müstəqil mübtədadadan məhrum olur.” [10, 237].

“Divan”ın dilində işlənmiş şəxssiz cümlələri müasir Azərbaycan dilində olduğu kimi ikinci dərəcəli üzvlərin iştirakına görə də müxtəsər və geniş şəxssiz cümlələr olmaqla iki yerə bölmək olar. Müxtəsər şəxssiz cümlələrdə cümlə yalnız xəbərdən və ya xəbər qrupundan ibarətdir; məs.: Anıq kutı odhundi – onun bəxti söndü. [4, 246]; Könqül açıldı – könül açıldı. [4, 241]. Geniş şəxssiz cümlələrdə isə xəbər və ya xəbər qrupu ilə yanaşı, ikinci dərəcəli üzvlər də iştirak edir. Məs.: İşka evildi – işə tez başlanıldı. [4, 298]; Əvgə barıldı – evə varıldı. [5, 154]; Anı ik tutti – onu hiçqırıq tutdu. [4, 112]; Könqlüm bolur, anqar sağ – könlüm onlara açılır. [4, 153].

“Müasir Azərbaycan Dili” (2007) kitabında şəxssiz cümlələrin müxtəlif mənalar daşıdığı qeyd edilmiş, bu mənalar üç fərqli qrupda birləşdirilmişdir [1, 238]. “Divan”ın dilində işlənmiş şəxssiz cümlələri də daşıdığı mənalara görə bir neçə qrupa ayırmak olar:

**1. Ətraf mühitdəki hal-vəziyyəti ifadə edənlər; məs.: İşka evildi – işə tez başlanıldı. [4, 298]; Kaçığay ər yetsikdi – qaçan adama yetildi. [6, 115]; Ol yergə oğraldı – o yerə uğranıldı, gedildi. [4, 282].**

**2. Psixoloji hal bildirənlər; məs.: Anıq başı tənridi – onun başı hərləndi. [6, 256]; Ər közi pus boldı – adamın gözünə qaranlıq çökdü, mədəsində meydana gelən bugdan gözü qaraldı. [6, 132]; Anı kusıq tuttu – onu qusma tutdu. [4, 377]; Anıq kutı odhundi – onun bəxti söndü. [4, 246]; Könqül açıldı – könül açıldı. [4, 241];**

**3. Zaman bildirənlər; məs.: Boğra kirkini kirdi – dəvənin qızışma, höyür zamanı gəldi. (I;434); At boşluğu boldı - atı boş buraxmaq zamanı gəldi. [4, 437]; At tuşağı boldı – atın ayağına cidar vurmaq zamanı gəldi. [4, 437]; Kibə boldı – az zaman keçdi. [6, 207]; Ödhlək ərtti – zaman ötdü. [6, 367]; Ay kün keçti – ay, gün keçdi. [5, 34]; Bu işka bütə boldı – bu işdə zamanın bir qismi keçdi. [6, 207]; Yıl küzükti – güz, payız fəsli gəldi. [5, 144]; Kün toğdı – gün doğdu, günəş çıxdı. [5, 42].**

Bunlardan başqa, “Divan”ın dilində elə cümlələr var ki, şəkil etibarilə cüttərkibli cümlə, mənaca şəxssiz cümlə anlayışına uyğun gəlir, lakin Belə cümlələri XI əsr Türk dillərinin sintaktik quruluşu baxımından şəxssiz cümlə sayila bilməz; məs.: Ər kurutsadı – adamın könlü qurut istədi. [6, 292]; Ər tatıgsadı – adamın könlü şirni istədi. [6, 293]; Ər balıksadı – adamın könlünüə balıq düşdü. [6, 294].

#### **Nəticə:**

1. Müasir Azərbaycan dilində fərqli olaraq, “Divani-Lügət-it-Türk”ün dilindəki təktərkibli cümlələrin işlənmə tezliyinə görə ardıcılılığı aşağıdakı kimidir: qeyri-müəyyən şəxsli cümlə,

şəxssiz cümlə, ümumi şəxsi cümlə, adlıq cümlə. "Divan"ın dilində atalar sözləri və məsəllər çox olsa da, onların çox az qisminin ümumi şəxslər cümlə olması şəxssiz cümlələrin sayca bir addım öndə olmasına səbəb olmuşdur;

2. Müasir Azərbaycan dilində şəxssiz cümlənin xəbərin ifadə vasitəsinə görə növləri iki yerə ayrılır və onların hər ikisi dildə paralel işlənir; "Divan"ın dilində isə əsas etibarilə feili xəbərlə şəxssiz cümlələrə yer verilmişdir.
3. Müasir Azərbaycan dilində xəbəri frazeoloji vahidlərlə ifadə olunmuş şəxssiz cümlələr çox işləndiyi halda, "Divan"ın dilində xəbəri feilin məlum və şəxssiz növlərindəki sözə ifadə olunan şəxssiz cümlələr nisbətən çoxluq təşkil edir;
4. Müasir Azərbaycan dilində olduğu kimi, "Divan"ın dilində də şəxssiz cümlələr ikinci dərəcəli üzvlərin iştirak edib-etməməsinə görə müxtəsər və geniş olmaqla iki yerə, ifadə etdiyi mənalara görə isə üç yerə ayrılır;
5. "Divan"ın dilində də şəxssiz cümlələrin ifadə etdiyi mənalara görə növləri arasında zaman mənalı cümlələr daha işləkdir, bunu da qədim türklərin zaman qavramına üstünlük vermələri ilə əlaqələndirmək mümkündür.

### Ədəbiyyat

1. Abdullayev Ə. vb., Müasir Azərbaycan dili, Bakı, Şərq-Qərb, 2007.
2. Budaqova Z. Azərbaycan ədəbi dilində sadə cümlə, Bakı, AMEA, 1963.
3. Əskər R., Mahmud Kaşgari və onun Divani Luğat-it türk əsəri, Bakı, 2008.
4. Kaşgari M., Divanü lügət-it-türk, (Hazırlayan: R. Əskər), I cild, Bakı: Ozan, 2006.
5. Kaşgari M., Divanü lügət-it-türk, (Hazırlayan: R. Əskər), II cild, Bakı: Ozan, 2006.
6. Kaşgari M., Divanü lügət-it-türk, (Hazırlayan: R. Əskər), III cild, Bakı: Ozan, 2006.
7. Kazimov Q., Müasir Azərbaycan dili (Sintaksis), Bakı, Aspoliqraf LTD, 2004.
8. Korkmaz Z. Kaşgarlı Mahmud ve Divanü Lugati't Turk // Türk Dili Üzerine Araştırmalar, C.1, TDK Yay.: 629, Ankara, 1995.
9. Sadıqova B. M. Şəxslər və şəxssiz cümlələr və onların tədrisi haqqında // "Azərbaycan məktəbi" jurnalı, № 12, Bakı, 1952.
10. Seyidov Y., Seçilmiş əsərləri, 15 cilddə, III c., Bakı, Bakı Universitetinin Nəşriyyatı, 2007.
11. Кононов А. Н. Грамматика современного турецкого языка (фонетика, морфология, синтаксис), Ленинград, 1934.

### Summary

The article deals with the semantic and structural types of impersonal sentences used in "Divanü-Lügət-it-Turk" by Turkish scholar of the XI century Mahmud Kashgari, typological analysis of those sentences in the Azerbaijani language was carried out. It was found that impersonal sentences used in the "Divan" occupy the second place in intensity compared to single-component sentences. The study revealed that during the past historical period there haven't been any significant structural and semantic changes in those sentences in the Azerbaijani language.

## MÜNDƏRİCAT

|   |    |
|---|----|
| <b>Abbasova Nəsibə Hüsnah qızı</b>  |    |
| ЖАРГОНИЗМЫ КАК ДИНАМИЧНО-СОЦИАЛЬНОЕ ЯЗЫКОВОЕ ЯВЛЕНИЕ .....  | 5  |
| <b>Abbasova Səvinəj Zəhid gızı</b>  |    |
| ТЕРМИНОЛОГИЧЕСКАЯ СУЩНОСТЬ ГЛАГОЛОВ ДВИЖЕНИЯ В АЗЕРБАЙДЖАНСКОМ И РУССКОМ ЯЗЫКАХ .....   | 9  |
| <b>Abdullayeva Mehriban Əlabbas qızı</b>  |    |
| “QANLU” SÖZÜNÜN “KİTABI-DƏDƏ QORQUD” DASTANLARINDA İŞLƏNMƏSİ HAQQINDA.....  | 14 |
| <b>Abdullayeva Səfiyyə Yasin qızı</b>   |    |
| DİSKURS VƏ ONUN BAŞA DÜŞÜLMƏSİ, YADDA SAXLANMASI .....  | 17 |
| <b>Abdullayeva Xədicə Ramiz qızı</b>  |    |
| AZƏRBAYCAN DİLİNİN İNFORMATİKA TERMİNOLOGİYASININ İNKİŞAFINA DAİR .....   | 20 |
| <b>Абулова Севда Пиралигызы, Акберрова Гюнель Вахид гызы</b>  |    |
| ИСПОЛЬЗОВАНИЕ ИНФОРМАЦИОННЫХ ТЕХНОЛОГИЙ В НАЧАЛЬНОЙ ШКОЛЕ.....  | 24 |
| <b>Adigözəlova Sevil Vaqif qızı</b>   |    |
| İCTİMAİ-SİYASİ TERMINLƏRİN İNKİŞAFINA KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN TƏSİRİ (fransız və Azərbaycan dillərinin materialları əsasında) ..... | 28 |
| <b>Ağakişiyeva Şükufə Məhəmməd qızı, Ağayeva Həlimə Ağaşükür qızı, Ağayeva Validə Eldar qızı</b>  |    |
| KEYFİYYƏTLİ TƏHSİL İNSAN KAPİTALININ FORMALAŞMASININ ƏSAS AMİLİ KİMİ .....  | 31 |
| <b>Ağayeva Afaq Ramiz qızı</b>  |    |
| MİLLİ DİL YAXUD DİLİN MİLLİLİYİ .....   | 34 |
| <b>Алхасов Яшар Камиль оглу</b>   |    |
| ОСОБЕННОСТИ РАЗВИТИЯ БИЛИНГВИЗМА.....   | 38 |
| <b>Avilova Zarifa İsmayıllı qızı</b>  |    |
| H.ƏLİYEVİN NİTQİNDƏ MÜASİR ETİKA VƏ SİYASƏT MÖVZUSU .....   | 41 |
| <b>Aхундова Кенуль Бехбут гызы</b>  |    |
| К ВОПРОСУ О НЕКОТОРЫХ МЕТОДАХ ИЗУЧЕНИЯ СИНТАКСИЧЕСКОЙ СВЯЗИ ПРИМЫКАНИЯ В АЗЕРБАЙДЖАНСКИХ ШКОЛАХ.....  | 43 |
| <b>Babayeva Lalə Zülfiqar qızı</b>  |    |
| İBN-MÜHNƏNNA VƏ ONUN “LÜĞƏTÜL-İNSAN VƏ HƏLBƏTÜL LİSAN”ƏSƏRİ .....   | 48 |
| <b>Бабаева Нигяр Октай гызы</b>   |    |
| РОЛЬ ПРОСОДИИ В КОМПОЗИЦИОННО-СМЫСЛОВОЙ СТРУКТУРЕ СЛОЖНОГО СИНТАКСИЧЕСКОГО ЦЕЛОГО .....   | 51 |
| <b>Байрамова Нигяр Афияддин гызы</b>  |    |
| МУЛЬТИКУЛЬТУРАЛИЗМ КАК РЕСУРС ГЕОПОЛИТИЧЕСКОГО ПОЗИЦИОНИРОВАНИЯ АЗЕРБАЙДЖАНСКОГО ГОСУДАРСТВА .....  | 55 |
| <b>Байрамова Мехрибан Закир гызы</b>  |    |
| ЯВЛЕНИЕ ОМОНИМИИ В АЗЕРБАЙДЖАНСКОМ ЯЗЫКЕ.....   | 59 |
| <b>Bünyadova Şirin Teymur qızı</b>  |    |
| ATALAR SÖZLƏRİNĐƏ AZƏRBAYCANIN TƏSƏRRÜFATI.....   | 63 |
| <b>Cəbrayılova Zoya Hüseyin qızı</b>  |    |
| Y. BALASAQUNLUNUN “QUTADĞU BİLİK” ƏSƏRİNĐƏKİ ATALAR SÖZLƏRİNİN İŞLƏNMƏ XÜSUSİYYƏTLƏRİ VƏ SEMANTİKASI .....                                    | 69 |

|   |     |
|---|-----|
| <b>Сәfərov Telman Həmzağa oğlu</b>  |     |
| BİLİNQVAL TƏLİM ANA DİLİNİN İSLƏDİLMƏ PERSPEKTİVLƏRİNİN GENİŞLƏNMƏSİNĐƏ<br>VASITƏ KİMİ .....  | 72  |
| <b>Əhmədova Salatin Ali qızı</b>  |     |
| HEYDƏR ƏLİYEVİN DÖVLƏT DİLİ SİYASƏTİ .....  | 76  |
| <b>Əliyev Şakir Rüstəm oğlu, Məmmədova Sevil Cəmil qızı, Abbasova İlhamə Asif qızı</b>  |     |
| ƏSNƏK ƏMƏLƏ GƏTİRMƏ NƏTİCƏSİNĐƏ ƏRİŞ SAPININ DEFORMASIYASININ<br>HESABATININ DƏQİQLİYİ HAQQINDA .....   | 79  |
| <b>Алиева Фидан Хафиз гызы</b>  |     |
| К ПРОБЛЕМЕ РАЗВИТИЯ РУССКОЙ РЕЧИ СТУДЕНТОВ-АЗЕРБАЙДЖАНЦЕВ .....   | 81  |
| <b>Əliyeva İləhə Zabil qızı</b>   |     |
| ERNEST HEMİNQUEYİN “ƏLVİDA, SİLAH” ƏSƏRİNĐƏ FRAZEOLOJİ BİRLƏŞMƏLƏRİN<br>BƏZİ LEKSİK-SEMANTİK VƏ QRAMMATİK XÜSUSİYYƏTLƏRİ .....                | 85  |
| <b>Əliyeva Nigar Ramiz qızı</b>   |     |
| AZƏRBAYCAN DİLİNİN SAFLIĞINA DÖVLƏT QAYĞISI .....   | 88  |
| <b>Əliyeva Rəna Ağacan qızı</b>   |     |
| DİL XALQIN MİLLİ BİRLİYİ VƏ MİLLİ QÜRURUDUR .....   | 90  |
| <b>Асадов Захир Вахид оглу</b>  |     |
| КОНСОЛИДИРУЮЩАЯ РОЛЬ КУЛЬТУРЫ И ГЕНЕЗИСА НАРОДА В РЕАЛИЗАЦИИ<br>ЯЗЫКОВОЙ ПОЛИТИКИ: ТЕОРЕТИКО-МЕТОДОЛОГИЧЕСКИЙ АСПЕКТ .....                    | 95  |
| <b>Əsgərova Nigar Rauf qızı</b>   |     |
| PAREMİOLOJİ VAHİDLƏRİN STRUKTUR-SEMANTİK DƏYİŞMƏ PROSESLƏRİ VƏ ONLARIN<br>NƏTİCƏSİNĐƏ FRAZEOLOJİ VAHİDLƏRİN FORMALAŞMASI .....                | 98  |
| <b>Əzizova Kəmalə Əziz qızı</b>   |     |
| AZƏRBAYCAN DİLİNĐƏ KULİNARIYA TERMINLƏRİ VƏ ONLARIN İNGİLİZ DİLİNƏ<br>TƏRCÜMƏSİNƏ DAİR .....  | 101 |
| <b>Маммадова Ферганә Fizuli qızı</b>  |     |
| CÜMLƏ PROPOZİSİYASI HAQQINDA .....  | 104 |
| <b>Гаджиев Кямран Аливерди оглу</b>   |     |
| ОСОБЕННОСТИ СЛОВООБРАЗОВАТЕЛЬНОГО АНАЛИЗА ТЕКСТА В ПРОЦЕССЕ<br>ПЕРЕВОДА .....   | 109 |
| <b>Hacıyeva Natəvan Havar qızı</b>  |     |
| AZƏRBAYCAN DİLİ DƏRSLƏRİNĐƏ TƏLƏBƏLƏRİN ŞİFAHİ NİTQ BACARIQLARININ<br>İNKİŞAFI ÜZRƏ İŞİN DİDAKTİK ƏSASLARI .....                              | 113 |
| <b>Khayala Hamidova Vaqif</b>   |     |
| ELLIPSIS IN LITERARY LANGUAGE .....   | 117 |
| <b>Hüseynova Aybəniz Məhərrəm qızı</b>  |     |
| MÜSTƏQİLLİK ƏLDƏ ETMİŞ TÜRKDILLİ DÖVLƏTLƏRİN DİL SİYASƏTİ .....   | 121 |
| <b>Hüseynova Məşkurə Salam qızı</b>   |     |
| BƏDİİ ÜSLUBUN LEKSİK BAZA VƏ DİL NORMASININ FORMALAŞMASINA TƏSİRİ .....   | 123 |
| <b>Кязимова Нурлана Нураддин гызы</b>   |     |
| АКТИВНОЕ ОБУЧЕНИЕ НА УРОКАХ РКИ .....   | 126 |
| <b>Kazimova Təranə Mütləlim qızı</b>  |     |
| К ВОПРОСУ О ВЫРАБОТКЕ НАВЫКОВ ГРАМОТНОГО НАПИСАНИЯ<br>АЗЕРБАЙДЖАНСКИХ ИМЁН СОБСТВЕННЫХ НА УРОКАХ РУССКОГО ЯЗЫКА В<br>НАЦИОНАЛЬНОЙ ШКОЛЕ ..... | 130 |
| <b>Kərimova Sevinc Tofiq qızı</b>   |     |
| FRAZEOLOJİ KONSTRUKSIYALARIN FRAZEOLOGİYADA YERİ .....  | 135 |

|   |     |
|---|-----|
| <b>Gulusoy İlkin Etibar oğlu, Küçükler Büşra Seyfeddin kızı</b>   |     |
| AZERBAYCAN EDEBİ DİLİ TARİHİ ÜZERİNE .....  | 139 |
| <b>Farizat Kuramaeva</b>  |     |
| KIRGIZ, TÜRK VE AZERBAYCAN DİLLERİNDEHAL ÇEKİMİ: BASIT TİR .....  | 143 |
| <b>Mехдиева Севиндж Гамлет гызы</b>   |     |
| СЕМАНТИКО-СИАУТИВНОЕ ОПИСАНИЕ «СТАЦИОНАРНЫХ ПРЕДЛОЖЕНИЙ» ПРИ<br>ОБУЧЕНИИ РУССКОМУ ЯЗЫКУ КАК ИНОСТРАННОМУ .....                        | 149 |
| <b>Магеррамова Ламия Джангири кызы</b>  |     |
| АЗЕРБАЙДЖАНСКИЙ ЯЗЫК КАК СИМВОЛ НЕЗАВИСИМОСТИ АЗЕРБАЙДЖАНСКОГО<br>НАРОДА .....  | 153 |
| <b>Məmmədov Şahkərəm Mirzəməmməd oğlu</b>   |     |
| İBTİDAİ SİNİF MÜƏLLİMLƏRİNİN TƏRBİYƏ İŞİNƏ HAZIRLANMASINDA İŞGÜZAR OYUN<br>ÜSULUNDAN İSTİFADƏ .....                                   | 156 |
| <b>Muradova Aynur Vəliəddin qızı</b>  |     |
| QOŞULMA ƏLAQƏSİ VƏ MƏTNYARATMADA ONDAN İSTİFADƏ .....   | 160 |
| <b>Наджиева Флора Султан гызы</b>   |     |
| О ПЕРЕВОДАХ ПРОИЗВЕДЕНИЙ Ф.М.ДОСТОЕВСКОГО И ВОСПРИЯТИИ ЕГО<br>ТВОРЧЕСТВА В АЗЕРБАЙДЖАНЕ .....   | 162 |
| <b>Nizami Tağısoy</b>   |     |
| MUXTAR AUEZOVUN “XAN KENE” FACİƏSİ MÜBAHİSƏLƏR ARENASINDA .....   | 165 |
| <b>Qasimov İkram Ziyad oğlu</b>   |     |
| AZƏRBAYCANDA REKLAMALARIN DİLİ HAQQINDA .....   | 171 |
| <b>Гуламова Захра Юнис кызы</b>   |     |
| РЕПРЕЗЕНТАЦИЯ КОНЦЕПТА «ZAMAN»<br>(на материале азербайджанского медиа-дискурса).....   | 176 |
| <b>Quliyev İbrahim Nəsir oğlu</b>   |     |
| BÖYÜK AZƏRBAYCAN ŞAIRİ NİZAMI GƏNCƏVİNİN “SİRLƏR XƏZİNƏSİ”NİN FARSDILLİ<br>ƏDƏBİYYATA TƏSİRİ.....                                     | 178 |
| <b>Qulusoy İlkin Etibar oğlu</b>  |     |
| MAHMUD KAŞGARİNİN “DİVANÜ-LÜĞAT-İT-TÜRK” ƏSƏRİNİN<br>DİLİNDE ŞƏXSSİZ CÜMLƏLƏR.....  | 182 |
| <b>Qurbanova Samirə Arif qızı</b>   |     |
| BƏDİİ MƏTNİDƏ İNTERTEKSTİN VƏ İNTERTEKSTUALLIĞIN TƏYİNİ MƏSƏLƏLƏRİ .....  | 186 |
| <b>Rəsulov Rüstəm Kamal oğlu</b>  |     |
| MÜASİR DİL SİTUASIYASI VƏ ƏDƏBİ DİLİN İNKİŞAFINDA KİV-İN ROLU .....   | 190 |
| <b>Rüstəmova Sevda Xaqani qızı</b>  |     |
| MÜASİR AZƏRBAYCAN DİLİNDE COĞRAFIYA TERMİNLƏRİNİN<br>MORFOLOJİ ÜSULLA YARANMASI .....   | 193 |
| <b>Rüstəmova Yeganə Heybət qızı</b>   |     |
| PAREMİOLOGİYANIN UNIVERSALLIĞI .....  | 197 |
| <b>Rzaeva Гюльнара Намик кызы, Babaeva Суад Рафик кызы</b>  |     |
| ЯЗЫК – ДУХОВНОЕ БОГАТСТВО НАРОДА .....  | 199 |
| <b>Rzayeva Samirə Murtuza qızı</b>  |     |
| DİLİN TARİXİ VƏ İNKİŞAF PERSPEKTİVLƏRİNİN ONUN KONSEPTSFERASINA TƏSİRİ<br>("EMOSİYA" KONSEPTİNİN VERBALLAŞMA FORMATINA NƏZƏRƏN) ..... | 201 |
| <b>Eyyubov Ramazan Əzizxan oğlu, Sadixova Minayə İntiqam qızı</b>   |     |
| KOMPÜTRELƏRİN ÇERTYOJLARIN QURULMASINDA ROLU .....  | 205 |
| <b>Şahbazlı Cinara Zahid qızı</b>   |     |
| ÜNSİYYƏTDƏ NƏZAKƏT ANLAYIŞININ BƏZİ XÜSUSİYYƏTLƏRİ.....   | 209 |

|  |     |
|--|-----|
| <b>Salamova Zeynəb Seyfər qızı</b>   |     |
| KOQNITİV DİLÇİLİKDƏ “GÖZƏLLİK” KONSEPTİ .....  | 211 |
| <b>Салимова Замина Хафиз кызы</b>  |     |
| РУССКИЙ ЯЗЫК КАК ИНСТРУМЕНТ ПРОПАГАНДЫ КУЛЬТУРЫ АЗЕРБАЙДЖАНА .....<br><b>Сивцева-Максимова Прасковья Васильевна, Слепцова Наталья Васильевна</b> | 216 |
| ВОПРОСЫ ЯКУТСКОГО ЯЗЫКА И ФОЛЬКЛОРА В ТРУДАХ<br>АЛЕКСЕЯ КУЛАКОВСКОВГО .....  | 218 |
| <b>Супрун Василий Иванович</b>   |     |
| ЭТНОЛИНГВИСТИЧЕСКИЕ ХАРАКТЕРИСТИКИ РУССКОЙ АНТРОПОНИМИЧЕСКОЙ<br>СИСТЕМЫ.....   | 222 |
| <b>Trofimova Svetlana Menkenovna</b>   |     |
| ПРОФЕССОР РАССАДИН В.И. И ТОФАЛАРСКИЙ ЯЗЫК.....  | 225 |
| <b>Xuduyeva Günay Rüstəm qızı</b>  |     |
| NİTQ SİTUASIYASI PARAMETRLƏRİNİN ÜNSİYYƏTƏ TƏSİRİ.....   | 230 |
| <b>Zərbəliyeva Ayşən Mahmud qızı</b>   |     |
| MÜSTƏQİLLİK İLLƏRİ UŞAQ ƏDƏBİYYATINDA İŞLƏNƏN<br>NEOLOGİZMLƏRƏ BİR BAXIŞ .....   | 232 |
| <b>Zeynalova Ceyran Qaraça qızı</b>  |     |
| DİLİN SAFLİĞINA DÖVLƏT QAYĞISI .....   | 239 |

Çapa imzalanıb: 09.12.2019.

Format: 84x108 1/8. Qarnitur: Times.

Həcmi: 30,5 ç.v. Tiraj: 100. Sifariş № 334.



**TƏRCÜMƏ**  
**VƏ NƏŞRİYYAT-POLİQRAFIYA MƏRKƏZİ**

Az 1014, Bakı, Rəsul Rza küç., 125/139b

Tel./faks 596 21 44

e-mail: [mutarjim@mail.ru](mailto:mutarjim@mail.ru)

[www.mutercim.az](http://www.mutercim.az)